

# 60 il sonra yazılan məktub, bir ömür bitməyən həsrət...

Dünya yaranandan, yer üzü təbiət rənglərinin minbir çaları, canlıların alısı İnsanın varlığı ilə əbədi, əsrarəngiz bir tablonu xatırladır. Uca Yaradan özünün ecazı ilə sirlə olan bu dünyada bəşər övladına həyat bəxş etməklə onların hər birine bir tale yazar. Bu ali varlıq da həyatını mənali etmək, gözelləşdirməkdən ötrü hansı fədakarlıqlara can atmir! Amma bu dünyanın faniliyini bildiyimiz halda yenə də içimizdən güclü bir istək keçir: "kaş ki bir ayrıraq, bir ölüm, heç biri olmayıyadı..." Ancaq həyatın dəyişməyən, pozulmayan bir qanunu da bize gün kimi aydındı, üstəlik, ulularımız da belə demiş: Süleymana qalmayan dünya... El arasında isə həyatın bu dəyişməz qanunu aksiomatik formada belə şərh edilir: gələn qalmaz, gedən dəməz... Sozalmayan, itib-batmayan bir ecazkar duyğu isə, insanı ömrü boyu acılı-şirinli, həsrətli-vüsallı, duyğulu anımlarla yaşıdan xatırələrdir. Yuxu kimi, nağıl qədər ömrə bənzəsiz bir şirinlik, təravət bəxş edən xatırələr... Ayrıraq da, ölüm də bu yuxuların içində nə vaxt gəlir, insanı nə zaman aparır... bu da bizi xəlq edən Xalıqə məxsusdu.

Amma ayrılığın ölümle bağlılığından savayı bir başqa qolu da var. Tale qəfil başının üstünü almış hadisələrin nəticəsində səni əzizindən, doğmalarından elə ayırrı ki, bu qovğanın haradan gəldiyini, nədən yarandığını da bilə bilmirsən. Tufanların içində dünyanın haradasında, hansı məkanında olduğunun da fərqində olmursan. Bir də ki, yollar bağlı, qadağalar möhkəm, bunların da ən ağırı illərin sənə bəxş etdiyi acı bir həsrət... Fərəcullah xan və onun qol-budaqları da belə bir həsrət yaşıdi və bu həsrət o qədər uzun çəkdi ki, yollar açılanda da əcəl bu görüşə aman vermədi...

"...Anam onların həsrətini çox çəkdi. Atası Mustafa xan, qardaşları Abbasqulu və Nəsrullah xanlarla bağlı uzun müddət məlumat ala bilmədi. Yalnız 1977-78-ci illərdə Moskvada Türkiye səfirliliyinin əlaqəsi ilə onların Türkiyədə yaşıdığından xəbər tutubildi. Ancaq ömrünün sonuna qədər görüşmək ona nəsib olmadı. SSRİ dağlıqlıdan sonra - 1990-ci ildə Naxçıvandan Türkiyəyə gedən yaxın bir qohumumuzun vasitəsilə dayım Nəsrullah xanın İstanbulda yaşıdığını öyrəndik və onun bize öz dəstxəti ilə yazdığı məktubu, bir də göndərdiyi ailə fotosəkillərini ala bildik. Sən demə, o da Kəngərlilər nəslinin bir çox nümayəndəsi

kimi zabit olub, Türkiye Silahlı Qüvvələrində xidmət edib və oradan da tərxis olunub. Bir il sonra - 1991-ci ildə isə mən ora gedəndə artıq dayımın 7-8 ay bundan əvvəl vəfat etdiyini öyrəndim. Lakin Naxçıvana qayıdanda anama qardaşının ölümü ilə bağlı heç nə demədim. Hə, bir də dayımın səs və görüntüsü olan bir videokaset gətirmişdim. Anam bununla azacıq da olsa təskinlik tapmışdı..."

Nəsrullah xanın yazdığı məktuba baxıram... Köhnəmiş vərəqdə gözlərim ilk cümləni alır: "Aziz ve kıymetli kardeşim Latife Nadirova". Söhbətə ara verib məktubu oxumağa çalışıram. Maraqlı burasıdır ki, Türkiye türkçəsində yazılmış məktubda "z" hərfinin bir neçə yerdə kirilə yazıldığı diqqətimi cəlb edir. Dağınq düşüncələrin içində "burdan gedəndə dayınızın neçə yaşı olub?" - deye xəbər alıram.

- Təxminən, 20 yaşı. 1909-cu il təvəllüdü idı. O biri dayım Abbasqulu isə ondan bir yaş kiçik idi.

Məktubu çətinliklə olsa da, oxumağa çalışıram: "Mən artıq qocaldım, Abbasqulu 10 il bundan əvvəl vəfat etdi. Onun üç oğlu, bir qızı, mənim də iki oğlum, bir qızım, nəvelərim var... " Və nəhayət, sonuncu cümlə: "Hepiniz hasretle oper, məktubunuza getmək istəyirəm. Geri qayıtlıq-



O zaman götürdüyüm ünvanları saxlayıram, - müsahibim qırılmış söhbətə yenidən körpü salır:

Bax burada telefon nömrələri də var - deye, ünvan və telefon nömrələri yazılmış kağızı mənə uzadır. - Ancaq bu nömrələrin bir çoxu dəyişib. İndi əlaqə saxladığım bir telefon var, getmək istəsən, bu nömrəyə zəng edə bilərsən. Mənəcə, bununla orada yaşıyayın digər qohumlarla da görüşə bilərsən. Hə, bir də onların yaşıdırı bir bina var, bu, İstanbulun Kadıköy rayonunda məşhur bir binadır. Oranı tapsan, daha çox şey öyrəne bilərsən. Ancaq Bakıda yaşayan böyük qardaşımın babam Mustafa xan, onun atası Fərəcullah xanla bağlı daha çox məlumatı var. Türkiyədəki qohumlarla da ara-sıra danışır. İstəsəniz onunla da görüşüb-danişarsınız.

- Qardaşınızla görüşəcəyəm, ancaq əvvəlcə Türkiyə - qohumlarınızın yaşadığı İstanbula getmək istəyirəm. Geri qayıtlıq-

dan sonra həm qardaşınızla, həm də sizinlə yenə görüşüb söhbət edəcəyəm.

Bayaqdan bəri xan qızının (sağlığında hamı ona belə müraciət edərmiş) - Lətifə xanım Nadirovanın kiçik oğlu, hazırda Şərur rayonunda yaşayan Vaqif Nadirovla söhbətimi burada bitirirəm. Geri qayıtlıqdan sonra yenə gələcəyimi deyib, sağıllaşaraq ondan ayrırlıram.

... Hər şey, təxminən, bir ay bundan əvvəl "Şərq qapısı" qəzetində dərc olunmuş "Axırıcı aşırım"ın çəkildiyi ev, xan qızının həsrəti, qara geyimli Nikolay yazısından sonra başladı. Yazıda hazırda Kəngərlı rayonunun Qarabağlar kəndində mövcud olan bir xan evindən bəhs etmişdim - Mustafa xandan, onun kəndin yüksək səmtlərindən olan "Daş məhəllə" dəki ədək indiyədək qalan mülkündən, eyni zamanda Naxçıvandan getdiyindən sonra iki azyaşlı qızının burada qaldığından, onların həyatından

az da olsa, məlumat vermişdim. Qarabağlar kəndində, eləcə də həmin məhəllədə yaşayanların hamısı bu ev haqqında məlumatlıdır. Burada yaşamış Mustafa xanın Kəngərlı xanlarından olduğunu bilsəm də, nəsil şəcərəsinə görə hansı qola mənsubluğunu haqqında heç bir məlumatım yox idi. Diger tərəfdən, həmin yazida əsas mövzu xanın evi olduğundan, Mustafa xanın kimliyi ilə bağlı mövcud məlumatların ətraflı araşdırımıya ehtiyacı olduğunu da bildirmişdim. Lakin adıçəkilən yazının dərcindən sonra qəzetiimin oxucuları tərəfindən bu setlərin müəllifinə çoxsaylı zənglər oldu, bir çoxları hazırda da yaşayış olan həmin evi görmək istədikləri dili gətirdi.

Bu zənglər içərisində mənə görə ən önemlisi Mustafa xanın qızı Lətifə xanımın oğlu Vaqif Nadirovun zəngi idi. Onunla tanışlığımız düz 90 il bundan əvvəl - 1929-cu ildə Naxçıvandan get-

məyə məcbur olmuş Mustafa xanla bağlı daha çox məlumatların əldə olunmasına imkan verdi. Eyni zamanda bu görüşdə öyrəndim ki, Mustafa xan Fərəcullah xanın oğludur, hansı ki bunu sonradan Türkiyədə olarkən orada yaşayan bu nəslin davamçıları da təsdiq etdilər. Diger tərəfdən, Mustafa xan Naxçıvandan gedərkən yanında atası Fərəcullah xan, oğlanları Abbasqulu və Nəsrullah xan və ətrafında yaxın silahdaşları da olub. Ən əhəmiyyətli isə İstanbuldan Fərəcullah və Mustafa xanların indiyədək saxlanılan yeganə fotosəkləni də əldə etdik. Fotosəkildə birinci sıradə yerdə oturanlardan ortadakı Nəsrullah xan, solundakı ondan bir yaş kiçik olan (papaqlı) qardaşı Abbasqulu xan, Abbasqulu xanın arxasında stulda əyləşmiş Mustafa xan, həmin cərgədə ortada oturmuş və hamidan yaşılı olan isə Fərəcullah xandır. Nəsrullah və Abbasqulu xanlar Mustafa xanın, Mustafa xan isə Fərəcullah xanın oğludur.

Mustafa xan buradan gedəkən, təxminən, 50 yaşlarında olub. Bunu fotosəkildən də təxmin etmək olar. Oğlanları Nəsrullah xanın 1909, Abbasqulu xanın isə 1910-cu ildə doğulduğunu nəzərə alsaq (doğum tarixlərinə həm buradan, həm də Nəsrullah xanın hazırda Türkiyədə yaşayan qızı, 69 yaşı Leyla xanımdan da dəqiqləşdirdik), fotosəklin, təxminən, 1928-1929-cu illər arasında çəkildiyini deyə bilərik. Fərəcullah xana gəldikdə isə onun doğum tarixini Mustafa xanın qızı Lətifə xanımın hazırda Bakı şəhərində yaşayan, ixtisasca hüquqşunas olan böyük oğlu, 73 yaşı Nizami Nadirov (Nadir-xanlı) 1846-ci il olduğunu söylədi.

Onun dediklərindən: - Babamın atası Fərəcullah xan 1846-ci ildə doğulub, uzunömürlü insan olub, 101 il yaşayıb, 1947-ci il avqust ayının 26-da vəfat etdi. Babam Mustafa xan isə ondan bir il sonra - 1948-ci il aprelin 4-də və-

fat edib. Hər ikisinin məzəri İstanbulun Kadıköy rayonundakı Qaraca Əhməd məzarlığındadır. Bu faktı Mustafa xanın nəvəsi, bir qədər əvvəl adını çəkdiyimiz Leyla xanım Giray da təsdiqləyir və onun bize təqdim etdiyi bu tərəfəli fotoda Fərəcullah xanın hədəsə, 82-83 yaşlarında olduğunu təxmin etmək olar. Giraylar ailəsində indiyədək əziz xatirə kimi qorunub saxlanılan bu fotosəklin harada çəkildiyi ilə maraqlandıq. Görüşüb səhbətləşdiklərimizin bir çoxu böyük ehtimalla bu tarixi fotonun Naxçıvanda çəkildiyini dedi.

Adıçəkilən xan nəslinin nümayəndələrinin bolşeviklərlə mübarizə dövründə buradan getdiyini nəzərə alsaq, fotosəkildəkilərin geyiminə görə şəklin həmin dövrə çəkildiyini söyləmək olar. Onu da əlavə edək ki, bu mübarizədə Mustafa xana həm Qarabağlar, həm də yaxın kəndlərdən bir çoxları qoşulmuşlar. Tarixi mənbələrdən də məlumdur ki, 1920-1930-cu illər Naxçıvan üçün çox ağır keçmişdir. Həmin dövrə Cəhridə, Qarabağlarda, Keçili də erməni-rus birləşmələri - bolşeviklərə qarşı böyük üşyanlar baş vermişdir. Məhz belə bir dövrə Mustafa xanla birgə ətrafindəki 10-15 nəfərlik bir dəstə də Naxçıvanı tərk etməyə məcbur olmuşdu, hansı ki, onları da sonradan Türkiyədə məskunlaşmışdır. Biz isə onlardan yalnız biri haqqında qısa məlumat ala bildik. Bu haqda növbəti yazıda bəhs edəcəyik.

Bəs Kəngərlı nəslinin bu nümayəndələrini Mustafa Kamal Atatürk hansı türk generalının köməyi ilə bolşeviklərin əlində xilas etmişdi? Necə oldu ki, Mustafa xanın oğulları da həyatlarını sələfləri kimi hərbçi olaraq türk ordusunda xidmətə həsr etdilər? Və ən əsası, "Naxçıvan" adını İstanbulda bu günədə yaşatmağa necə nail oldular? Bütün bunlar haqqında növbəti yazılarımızda bəhs edəcəyik...

Səbuhi HƏSƏNOV,  
Naxçıvan-İstanbul-Naxçıvan.